

Etnomusiqisünaslıq

ŞIRVAN(ŞAMAXI) BÖLGESİİNİN MUSIQİ ƏNƏNƏLƏRİNDE BALABAN ALƏTİNİN YERİ VƏ ƏHƏMİYYƏTİ

İlahə İSRAFILOVA

Məqalədə Şirvan (Şamaxı) bölgəsinin ənənəvi musiqisinin inkişafında mühim rol olmuş balaban alətinin növləri və onun xarakterik xüsusiyyətləri mövzusunda tədqiqat aparılmışdır. Həmçinin yazıda bölgə üzrə bu sənətin məşhur nümayiəndələrinin fəaliyyəti haqqında məlumatlar təqdim olunmuş, onların yaradıcılığına nəzər yetirilmişdir. Balaban ifaçılıq sənətinin bugünkü yaradıcılıq fəaliyyəti də mövzu obyekti olaraq məqalə daxilində işlənmişdir.

Açar sözlər: balaban, Şamaxı bölgəsinin balabançıları, autentik folklor, rəqs, etnomusiqi

Azərbaycanın ən qədim şəhərlərindən olan, istedadlar məskəni Şamaxı, hər zaman öz mədəni ərsinin rəngarəngliyi, keyfiyyəti və yaradıcı insanların çoxluğu ilə seçilir. Burada çoxsaylı ciddi zəlzələlərin olmasına baxmayaraq, hələ qədimdən formalasılmış saray mədəniyyəti, şəhərin meqapolis statusu, bölgəyə beynəlxalq gediş-gəlişin olması, poeziya-muğam məclislərinin fəaliyyəti Şamaxıda musiqi və ifaçılıq mədəniyyətinin də inkişafına önəmlı təkan olmuşdur. Ümumiyyətlə, bölgədə yaşayan insanların əksəriyyətinin istedadlı olması baxımından xalq tərəfindən musiqi mədəniyyətinə, saza-sözə, rəqsə, ifaçılığa xüsusi meyil vardır.

Bölgədə zurna-balaban sənətinə maraq isə olduqca genişdir. Bu alət qədimdən indiyədək xalqın mədəni həyatında xüsusi rola malik olmuşdur. "Balaban aləti bütün dövrlərdə Şirvan mahalında digər çalğı alətləri ilə müqayisədə daha çox sevilmişdir. Ulu ozanımızın yadigar olan saz Qərb bölgəsində hər bir evdə olduğu kimi, balaban da Şirvan mahalı üçün ən qədim dövrlərdən bu günümüze qədər mühüm çalğı aləti sayılmış və bu gün də belədir."¹ [1, s. 129]. Burada demək olar ki, balabanın əsas növlərindən: xüsusiələ **aşıq balabani, dəm balabani, sadə, yastı balabani** və s. istifadə edilir. Balabanın növləri isə müştüyün

quruluşu, üfləmə gücü, klapanlarının sayı, tembri, uzunluğu, bəzəyi və s. kimi xüsusiyyətlərinə görə bir-birindən fərqlənir.

Ümumiyyətlə, balaban transportlu alət olub, yazılışından yanım ton aşağı səslənir (yəni "in H"). Tembr xüsusiyyətinə görə insan səsinə yaxın olan alətin diapozonu yazılışında kiçik oktavanın "sol" səsindən ikinci oktavanən "do", "re" (bəzən "mi") interval məsafəsi çərçivəsindədir. Balabanların tut, amud, findiq ağacından hazırlanlığı məlumudur.

Balaban Şirvanın (Şamaxı) ənənəvi musiqisinin ayrılmaz parçası olaraq əsasən üç istiqamətdə; **solo ifaçı, rəqs janrının parlaq ifaçısı və aşiq sənətində ansanblın aparıcı alətlərindən biri** kimi müxtəlif vəzifələrdə qarşımıza çıxır. Ifaçılığı ilə seçilən ustad sənətkarlar sənətə şagird kimi başladığı dövrlərdə ilkin mərhələdə mütləq aşiq, xanəndə ansanblın tərkibində, el məclislərində püxtələşmiş, daha sonra solo yaradıcılığa başlamışlar. Onların yaradıcılığı hər zaman digər istiqamətlərlə six əlaqədə inkişaf etmişdir. Bölgənin balaban ifaçılığı sözügedən istiqamətləri üzrə ayri-ayrılıqlıda zəngin tarixə malikdir.

XIX- XX əsrlər Şamaxıda solo zurna-balaban ifa sənətinin inkişafı üçün məhsuldar mərhələ olub. Bu dövrün Şirvan bölgəsi üzrə məşhur ifaçılarından:

¹ Nəcəfzadə A. Həsət Hüseynov sənətinin həsrətindəyik.Konservatoriya №2, 2014. Səh. 129

Süleyman Məşədi Ağalar oğlu, Salam Məşədi Bağı oğlu, Mustafa Tağı oğlu oğlu, İsmayıllı Məmməd oğlu, Babaş Dadaş oğlu, Dadaş Babaş oğlunun, Tərlan Süleyman oğlu, Sahib Kərbəlayı Teymur oğlu, Allahverən Şixi oğlu, Zahid Soltan oğlu, Bəkir Məşədi Bağır oğlu, Mirzə Mansır Rüstəmov, Cənnatalı Hacıyev Babaxan oğlu, Əliyusif Qəniyev, Ağasəf Seyidov, İzzətəli Zülfüqarov, Xasay Bağırlı, Musaxan Güleliyev, Qələmşah Quliyev, Əlisa Zərbəliyev, Nizam Fətəliyev, Fərman Seyidov, Fikret Əliyev və b. önemli adları qeyd etmək mümkündür. Bölgədə bu sənətin yüksək yerini almışında onun peşəkar ifaçılarının əməyi əvəzsizdir. Onlar əksəriyyəti bu sənətin parlaq nümayiəndələri olmaqla yanaşı eyni zamanda yaradıcı sənətçilər olmuş, həm yeni müsiqilər bəstələmiş, həm pedaqoqluq etmişlər.

Şirvanda **rəqs janrı**nın və repertuarının formallaşmasında balaban alətinin və onun istedadlı ifaçılarının da xüsusi rolü olmuşdur. Təsadüfi deyil ki, Şamaxının qocaman ifaçılarından birinin təsvirinə rəqs məclisini tərənnüm edən məşhur tablolardan birində rast gəlirik. "...Mahmud ağanın təşkil etdiyi müsiqi gecələrində milli nəfəs çalğı alətlərində ifa edəmiş, tanınmış rus rəssamı Q. Qaqarının çəkdiyi məşhur "Şamaxı rəqqasələri" adlı tablosunda, eləcə də digər epizodik rəsmlərində balabançı Murad Mirzalı oğlunu təsvir etmişdir."²" [2, s. 204].

Şamaxının balaban sənətinə təkan verən dəyərli ifaçılarından biri **MURAD MİRZALI OĞLU**dur (1820-1890). İlk təhsilini mollaxanada almış, hələ kiçik yaşlarında balaban ifaçılığı sənətinə maraq göstərmişdir. 15 yaşında özünü məharətli və istedadlı balaban ifaçısı kimi təsdiqləyən Murad Mirzalioğlu digərlərindən öz ifaçılıq xüsusiyyətlərinə görə fərqlənirdi. Yarıcılığı boyu adı şirvanın görkəmli ustad aşığıları Aşıq İbrahim, Aşıq Xəlil ilə bir hallanır. Öz mahalinda məshhurlaşan Murad Mirzalioğlu müsiqicilərin ən böyük dəstəkçisi Mahmud ağanın da sevimlisine çevrilmişdi. Mahmud ağanın məclislərinin daimi iştirakçısı olmaqla öz fasıləsiz ifa üsulu olan dəmkəşliyi və zurna ifaçılığı ilə hər kəsin diqqətini çekmişdi. "Mahmud Ağa Aşıq İbrahimlə onun ifa etdiyi "Zarinci"nın məftunu idi."³" [3, s. 90]. Ustad sənətkar özündən sonra da bu sənətə dəyərli ifaçılar nəslə bəxş etmişdir. "Şirvanda balaban sənətinin inkişafında xüsusi xidməti olan Murad bir neçə Sahib Kərbəlayı Teymur oğlu və Zahid Soltan oğlu kimi şagirdlər yetişdiriblər. Murad Mirzalı oğlu XIX əsrin 90-ci illərində vəfat edib."⁴" [4, s. 14]. Təssüb ki, onun haqqında məlumatə yazılı mənbələrə məhdud rast gəlinir.

Bu sənətin ifaçıları rəqsi təkcə müşayiət etməklə kifayətlənməmiş, yaratdıqları rəqs nömrələri ilə də janrı mədəni irsini zənginləşdirmişlər. Balabanın bölge üzrə

rolu və əhəmiyyəti üzrə tədqiqat apararkən Şirvanın coxsayılı məşhur sənətkarlarının ustadı, özünəməxsus ifaçılıq məktəbi yaratmış **ƏLİ KƏRİMOV (Kalvalı Əli Dədə, 1874-1962)** yaradıcılığını xüsusi vurğulamalıq. Əli Kərimovun ifa tərzi, zurna-balaban ifaçılığına qatdıq dəylərələ bu alətin Şirvan bölgəsindəki yeri daha da möhkəmlənmiş, bölgədə bu sahənin ifaçılığı üzrə yen parlaq səhifə açılmışdır deyə bilərik. Əli Kərimov Şamaxı qəzasının (indiki Ağsu rayonu) Kalva kəndində dünyaya göz açıb. Əmisi Mahir onun ilk sənət addımlarında ona dəstək göstərmiş, ustadı isə Allahverən Şixi oğlu olmuşdur. Daha sonralar kənddən mərkəz Şamaxıya köçən ifaçı burada dövrünün məşhur sənətçilərinin əhatəsinə düşür. Baxmayaraq ki, Əli Kərimov coxsayılı sənətkarlarla işləmişdir, lakin yaradıcılığının yetkinlik dövründən etibarən adı daha çox ustad Mirzə Məhəmmədhəsənin yaradıcılığı ilə deyilir.

"Ustad Aşıq İbrahim, Aşıq Daşdəmirlə məclislərində iştirak etdikcə bəyənilir, sevılır, püxtəşir. Bu zaman artıq XIX əsrin 80-ci illərin sonu idi. Aşıq İbrahim Mahmud Ağa məclisinin fəal üzvlərindən iştirakçılarından sayılırdı. Cavan sənətkar Əlini da Mahmud Ağaya Aşıq İbrahim təqdim edir. Əlinin çalğındakı şirinlik, yanğı Mahmud Ağanın ürəyinə olur. Mirzə Məhəmməd Həsənlə tanışlığı onu əbad sənətə bağlayır."⁵" [3, s. 133]. Məhz Əli Kərimov istedad sayesində bölgənin balaban sənətinin inkişaf etdiyi bütün istiqamətlərində sərbəst fəaliyyət göstərirdi.

Şirvan bölgəsinin ən məşhur rəqslərinin çoxu zurna-balaban ustadı Əli Kərimov tərəfində bəstələnmişdir. Bu rəqslər zurna-balaban alətinin texniki imkanlarını, tembr və obraz xüsusiyyətlərinin açılmasına baxımından da əhəmiyyətlidir. Yüksek peşəkarlıqla sırf bu nəfəs alətinin imkanları daxilində bəstələnmiş parçalar zurna-balabanın parlaq cəhətlərini üzə çıxarıır. Onların böyük hissəsi B. Hüseynli və T. Kərimovanın "ALI KERİMOV" kitabında (1984) işlənmişdir. Burada sənətkarın yaradıcılığı geniş təhlili edilmiş, bəstələdiyi müsiqi parçaları nota alınmışdır. Bu əhəmiyyətli tədqiqat işi rəqs havalarının unudulmaması, gələcəyə birinci ifaçıdan, bəstəkardan ötürülməsi baxımından əvəzsizdir.

Dövrümüzün görkəmli müsiqisünaslardan olmuş professor Səadət Abdullayevanın rus dilində əsərə gətirdiyi "НАРОДНЫЙ МУЗЫКАЛЬНЫЙ ИНСТРУМЕНТАРИЙ АЗЕРБАЙДЖАНА" adlı orqonoloj monumental kitabında da müxtəlif nəfəs alətlərində danışıldıkları dəfələrlə ustadın adına rast gelinir. Əli Kərimovun məharətlə ifa etdiyi "Çəhərzən dəstgahı" xüsusi qeyd olunur: "Уникальными являются своеобразные сюиты – "Чахарзен дестгяхы" из репертуара зурначи Али Керимова"⁶ [5, s. 362].

² Məlumatı Nəcəfzadə A. Təqdim etmişdir- http://shamakhi-encyclopedia.az/murad-mirzali-oglu?fbclid=IwAR1_O8Q7VJbu-NEp8ukgfkm6hvXXWQnmcqNep3paxa8w8Koi00jweFNLCmw

³ Qəniyev S., Veysova S., "Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti". Bakı, "Elm və təhsil", 2014, 292 səh.

⁴ S. Qəniyev. Asta çal balabani. Xalq Cəbhəsi.- 2015.- 22 dekabr.- S.14

⁵ Seyfəddin Qəniyev. Səadət Veysova. Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti. Bakı, "Elm və təhsil", 2014, 292 səh.

Müasir dövrdə də aktuallığını itirməyən mövzu folklor tədqiqatçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Behmənli tərəfindən araşdırılmış, Əli Kərimovun çoxsaylı bəstələri onun tələbəsi olmuş İzzətali Zülfüqarovun ifasından toplanıb, sistemləşdirilərək "Azərbaycan xalq rəqsleri" toplusunda cəmləşdirilmişdir. Həmçinin AMEA Folklor İnstitutunun "Şifahi ənənəli Azərbaycan musiqisi" II cild kitablarında Mehman Mikayılovun topladığı not nümunələri də dərc edilmişdir.

Əli Kərimovun musiqisi hələ də ifaçıların repertuarında öz aktuallığını qoruyur. O nadir sənətkardandır ki, yaradıcılığı çox cəhətlidir, unikaldır. Musiqinin demək olar hər sahəsinə xüsusi maraq göstərib. Hər bir alət ifaçılığına öz istedadı ilə texniki tərəfindən fərdilik qatmış, alətlərin imkanlarını daha da genişləndirmişdir. Əsas ixtisasının nəfəs alətləri: yasti balaban, zurna, tütək ifaçılığı olmasına baxmayaraq o, kamança, nağara, qoşa nağara, saz, tar kimi bir-birindən fərqli ifa xüsusiyyətləri olan alətləri də mahir şəkildə ifa edə bilirdi. O, bu alətlərdə ifa etməklə qalmayıb, eyni zamanda onların ifa imkanlarını da zənginləşdirirdi.

Filologiya üzrə fəlsəfə doktoru, AMEA Folklor İnstitutunun böyük elmi işçisi E. Qabiloglu (İmaməliyev) Kalvalı Əli dədə yaradıcılığının tədqiqi ilə yaxından məşğul olur. "- Bildiyiniz kimi Şirvan aşiq yaradıcılığında ansanblılıq mövcuddur. Bu tərkibdə adətən balaban kölgədə qalır, müyaiaətçidir. Lakin Kalvalı Əli dədənin yaradıcılığı ilə balaban ifaçılığı elə bir yüksək səviyyədə intişar tapır ki, aşiq sənəti ilə paralelləşir. Həm yeni havacatların yaranması baxımından, həm ifaçılıq baxımından iki sənət yanaşı inkişaf etməyə başlayır"⁶. E. Qabiloglu vaxtaşısı Kalvalı Əli dədə yaradıcılığı əsasında folklor tədqiqatçısı nəzərində hazırladığı məruzələrlə beynəlxalq konfranslarda, simpoziumlarda çıxış edir. Bununla da o, mədəni irsimizi təkcə tədqiq etməklə qalmayıb, onu geniş kütləyə çatdırır. "Astə çal balabani: Kalvalı Əli Dədə" monoqrafik kitabı (2009-cu il) da E. Qabiloglu'nun bu mövzuda aparılan geniş tədqiqatlarının uğurlu nəticəsidir. Əli dədənin "Uzundərə" və "Tərəkəmə" rəqslerinin ifaları ilə yanaşı öz yaratdığı 19 hava Folklor Institutunun dəstəyi ilə 2009-cu ildə Dövlət Radiosunun "Qızıl Fondu"ndan əldə olunaraq CD disk şəklində diniyecilərə təqdim edilmişdir. Daha bir məqaləsində ustad Əli Kərimovun yaradıcılığını yüksək qiymətləndirirək yazar: "Çağdaş Azərbaycan balaban sənətinin inkişafında məşhur sənətkar Əli Kərimovun (Kalvalı Əli Dədənin 1874-1960) özünəməxsus xidmətləri var. Onun çalğısında bu alətin bütün imkanları aşkarlanır. Sənətkarın adı XIX yüzilin sonu, XX yüzilin birinci yarısı peşəkar xalq yaradıcılığının görkəmli nümayəndələri ilə bir sıradə durur. Yaradıcılı-

ğında iki əsas cəhət - möhtəşəm döyüşkənlik və haray diqqəti çəkir."⁷ [6, s. 12]

Kalvalı Əli dədənin yaradıcılığı öz fərdiliyi ilə sadə xalqın ürəyinə yol tapmaqla yanaşı, görkəmli musiqişünasların da diqqətini cəlb etmişdir. "El sənətkarlarının çalğısı musiqişünaslar- Ü. Hacıbəyov, S. Rüstəmov, C. Qaryagdıcıoğlu, Bülbül və b. tərəfindən yüksək qiymətləndirilmişdir."⁸ [7, s. 105] Eyni zamanda Ü. Hacıbəyli Əli dədə ilə görüşər onun ifalarını lente alardı. Təbii ki, Əli Kərimovun ifalarının bu gün bizə gəlib çatmasını yuxarıda adları çəkilən görkəmli etnomusiqişünaslara, alımlarə borcluyuq.

Bütün bunlara əlavə olaraq Əli Kərimov bəstələdiyi çoxsaylı musiqi ilə də tanınır. Onun bəstəkarlıq fəaliyyəti xalq ruhlu melodiyaların bəstələnməsi ilə bağlı olub, ayrı bir geniş istiqamət kimi Şirvan musiqi mədəniyyətinin daha da zənginləşməsində rolü olmuşdur. Əli Kərimovun bəstəkarlıq fəaliyyəti haqqında söz açarkən Şirvan bölgəsinin ən məşhur rəqslerini qeyd etməliyik: "Heyva gülü", "Alça gülü", "Alma gülü", "Bənövşə", "Sünbüllü", "Əfruzə", "Yasəməni", "Məxməri", "Dağ çiçəyi", "Xirdaca", "Çobani", "Şirvani", "Koroğlu nağarası", "Səlvəri", "Gənclik", "Yarış", "Çəməni", "Çəmənlik", "Mehribani", "Turşəngi" və s.. Ümumilikdə, 30-a yaxın belə rəqs nümunələri var. Əli Kərimovun ifaçılıq ənənələri, onun rəqs havaları, peşrovları hələ də repertuarlarda sevilərək yaşıdadır.

Əli Kərimov ifaçılıq, bəstəkarlıq kimi böyük əmək tələb edən fəaliyyətlətə yanaşı Azərbaycan musiqi mədəniyyətinin gələcəyinin də qeydinə qalmış, pedagoqluq etmiş, neçə-neçə zurna-balaban ifaçıları nəslini yetişdirmişdir. Onlar sırasında Hacıyev Cənnətali, Ağasəf Seyidov (nəvəsi), İzzətali Zülfüqarov, Həsər Hüseynov, Bəybala Abdulov, Zahir Zülfüqarov, Bəhrüz Zeynalov və b. kimi sənət dünyasının əzəmətli nəfəs alətləri ifaçılarını qeyd edə bilərik. Hansı ki, onlar da hər biri özlüyündə Şirvan balaban ifaçılığı məktəbinin bir qolunu təşkil edir. Bundan əlavə bölgənin ustaddan birbaşa dərs almayan sənətkarlarının yaradıcılığında belə mütləq Kalvalı Əli dədənin repertuarından parçalar yaşıdalır və onun ifaçılıq ənənələri hiss olunur. Aşıq Ağamurad İsrafilov: "- Həyatda izi, tarixdə səsi sədasi olan xoşbəxt sənətkarlardan sayılır Əli Kərimov. Bir neçə kamil ustadların (zurna-balaban), o cümlədən aşıqların yaradıcılığında rol oynayıb. Aşıq Məmmədağa Babayev xatirələrində hər zaman vurğulayırdı ki, mənim aşiq kimi formalaşmağında Əli dədənin də misilsiz xidmətləri olub. Vaxtikən Mirzə Bilalla, Əngəxaranlı aşiq İbrahimlə yoldaşlıq ediblər. Onlar klassik, XVI əsrənəsən səzülüb gələn ənənəni qoruyub yaşadılar. Bu gənə nəsilə çatdırıblar."⁹

⁶ Абдуллаева С.А. Народный музыкальный инструментарий Азербайджана (музыковедческо-органологическое исследование). Баку: Элм, 2000. - 486 с. с илл

⁷ 04.07. 2019 Şamaxı Ekspedisiyasının videomaterial arxivindən

⁸ E.Qabiloglu.Azərbaycan balabani: ənənə necə yaşıdalır? Xalq Cəbhəsi.- 2017.- 6 iyun.- S.12.
(<http://www.anl.az/down/meqale/xalqcebhesi/2017/iyun/545892.htm>)

⁹ Cəfərzadə Ə., Qəniyev S., Alışov R., Rəsulov S. "Şamaxı", Bakı-1994. 200 səh.

¹⁰ 04.07. 2019 Şamaxı Ekspedisiyasının videomaterial arxivindən

Böyük ustad Əli Kərimovun musiqi mədəniyyətimizə bəxş etdiyi daha bir parlaq ifaçı, zuma-balaban ustadı, meloman HƏSRƏT HÜSEYNOVdur. Fəaliyyəti dövründə nəinki Azərbaycan, keçmiş SSRİ məkanında da öz misilsiz ifaçılığı ilə səs salmışdır. Çoxsaylı yerli və beynəlxalq müsabiqələrin iştirakçısı olaraq, Moskva, Tatarstan, Polşa, Almaniya və bir sıra ölkələrə səfər etmiş, laureat adına, çoxsaylı fəxri diploma, qızıl medala da layiq görülmüşdür.

Yaradıcılıq diapazonu olduqca geniş və zəngin olan H. Hüseynovun fəaliyyəti alim musiqişünas Səadət Adbullayeva, tədqiqatçı Abbasqulu Nəcəfzadə, filologiya üzrə fəlsəfə doktoru Vaqif Yusifli, Yaqut Bahadurqızı tərəfindən müxtəlif cəhətlərindən tədqiqat obyektinə çevrilmişdir. S. Abdullayeva H. Hüseynovun ifasından “Qədim Şikəstə”ni nota köçürmüştür.

H. Hüseynov ustadı Əli Kərimov kimi eyni zamanda musiqi qoşardı. Bu rəngarəng musiqi parçaları balaban ifaçılıq repertuarında hələ də öz yerini qoruyur. “Həsrət Hüseynov yaradıcı və çoxşaxəli sənətkar idi. O, bəstəkarlıq, daha dəqiqi, melomanlıq istədadi olduğuna görə, həm də müxtəlif musiqi nömrələrinin (25-ə yaxın mahni, rənglərin və rəqs) müəllifi kimi tanınır. “Həsrəti”, “Kürdəmir”, “Muğan bulağı”, “Sədaqət” (nəvəsinə həsr edib), “Mehparə”, “Tarla”, “Novruz”, “Sülh”, “Mehribani”, “Mahiri” (oğlunun şənininə), “Mirvari” (həyatdan vaxtsız köçən həyat yoldaşı üçün), “Nüban”, “Təranə”, “Badamı” və başqa musiqi nömrələri Həsrət Hüseynovun bəstələridir.”¹¹ [1, s. 132]. Rauf Bəhmənlinin toplayaraq nota aldığı “Hacıcan”, “Cığatayı”, “Kömürtəpə”, “Qaryağdı”, “Kəndin”, “Sarı başlıq”, “Cıdır”, “Ağırlama (2 hissəli)”, “Qədim Şeşəngi”, “Zorxana (Cütçü)”, “Atlanma”, “Musaxani” kimi rəqsləri də yuxarıdakı siyahıya əlavə edə bilərik. Maraqlı məqamlardan biri də odur ki, H. Hüseynov həm Şirvan, həm də Qərb bölgəsinin aşıqları ilə fəaliyyət göstərər, aşıqlar onunla bir səhnəni bölüşməkdən zövq alardılar.

H. Hüseynov ustad kimi bir neçə ifaçılar nəslə yetişdirmiştir. Onlardan Şirvan bölgəsinin seçilən sənətkarları Heydərov Buludxan, Heydərov Əlibaba qardaşlarını, Əlekberov Xasay, Xanoğlan Qarasulu və b. adlarını qeyd etmək olar.

Onun mükəmməl ifaçılığı, müəllimliyindən əlavə önemli fəaliyyətlərdən biri də zurnaçılar ansanbli yaratması və onların fəaliyyətini stimullaşdırması idi. Azərbaycan musiqi mədəniyyətinin inkişafında göstərdiyi əvəzsiz xidmətlərinə görə H. Hüseynov “Əməkdar mədəniyyət işçisi” (1992-ci il) fəxri adı ilə təltif edilmişdir.

Şirvanın daha bir yaradıcı balançlarından biri də HEYDƏROV ƏLIBABA BALAQARDAS oğlu idi. Təəssüf ki, onun haqqında yazılı mənbələr olduqca azdır. 1930-cu ildə Şamaxının Padar kəndində dünyaya

göz açmışdır. İlk balaban dərslerini ustad Siracdən öyrənən də yetkinlik dövründə Həsrət Hüseynovun yanında püxtələşmişdir. Qardaşı Heydərov Buludxan da onunla eyni sənətdə idi. Şamaxının Padar kəndindən olan ustad gözəl melodiyalar yazar, rəqslər də bəstələyermiş. Onun ifasından yadigar qalan “Zərifə”, “Padar rəqsı”, “Sağıcılar rəqsı” və s.¹² [7, s. 109] (Şamaxı kit. səh. 109) melodiyalar hələ də Şirvanın el məclisləri ifaçılarının repertuarında yer alır. Ə. Heydərov daha çox Aşıq Pirməmməd Söhbətovla, Aşıq Şakir Hacıyev ilə el məclislərində iştirak edib.

Şirvanın müasir dövr aşığı Əhliman Rəhimov öz müsahibəsində bölgənin zuma-balaban ifaçıları haqqında qeyd edir: “Şirvanda Əli Dədənin zuma-balaban məktəbi çox məşhur olub. Ağasəf Seyidov, Fikrət Əliyev və başqaları bu məktəbin yetirmələridir. Fikrət Əliyevlə toylara çox getmişəm. Onun ifaları çox gözəldir. «Şan gəlin» i necə gözəl çalır”.¹³ [8, s. 14] Balabançılar arasında adı parlayan ustadlardan biri də Ağasəf Seyidov olmuşdur. Bu sənətin sırrınına daha dərindən bələd olma şansı əldə etmiş, böyük balabançılar nəslini yetişdirmiş, babası Əli Kərimovdan dərs almışdır. Ə. yaradıcılığı ilə Şirvanın balaban ənənələrini XX əsrdə yüksək səviyyədə yaşatmışdır. Müasir dövrde dünyanın bir çox xarici ölkələrinə sənəti ilə gəzmiş Fransada Aşıq Xanış, Aşıq Yanvar, Şirzad Fətəliyev, Antik Seyidov, Azər Zərbəliyev kimi sənət yoldaşları ilə konser təqribində bir səhnəni bölüşmüşdür. Ustadı kimi onun da bəstələdiyi “Ağasəfi”, “Ağsu” və s. rəqsləri bu gün də ifaçıların repertuarını bəzəyir.

Aşıq sənətinə olan geniş maraq, bölgədə aşıqların ansanbl tərkibli fəaliyyəti ilə zurna-balaban ixtisasının da stimullaşmasına dəstək olurdu. Şamaxı ekspedisiyası zamanı Şirvanın görkəmli ustad aşığı Ağamurad İsrafilovun qeyd etdiyi bir cümlə əsrlərdən bəri gələn bu iki sənət nümayiənlərinin uzun yolunu belə ifadə etdi: “-aşıqlarla balabançılar (balabançıları aşıqların sağ çiyində olması şərti ilə) qoşa qanad kimi bu sənəti yaşadıblar, havacatlarımıza yaşadıblar, günümüzə çatdırıblar”.¹⁴

Aşıq balabanı ifa tərzinə, səs xüsusiyyətlərinə və müştüyün üfürilməsinə və s. görə sadə balabandan fərqlənir. Bölgədə aşiq musiqisində balabanın ifa partiyası aparıcı olub, ansanbl daxilində bu alətə xüsusi önem verilir. Şirvanda aşiq ansanbllarının tərkibində balabanın aşiq balabanı və dəm balabanı kimi növlərdən istifadə edilir. Bəzən ansanblda iki balaban ifa etdiyi halda, bəzən isə bir balaban iki vəzifəni; dəm saxlamaq və melodiya ifa etmək işini sıra ilə icra edir. Balabanın aşiq sənətindəki yerini, ifa və üslub xüsusiyyətlərini Şamaxının müasir dövrün istedadlı aşıqlarından olmuş Aşıq Vüqar və ansanblının ifasından partitura şəklinə saldığımız “İbrahim” pişro nümunəsi

¹¹ Nəcəfzadə A. HƏSRƏT HÜSEYNOV SƏNƏTİNİN HƏSRƏTİNDƏYİK /Konservatoriya elmi jurnalı. N2 (24). Bakı 2014. Səh. 132

¹² Ə., Qəniyev S., Alişov R., Rəsulov S. “Şamaxı”, Bakı-1994. 200 səh. (səh. 109)

¹³ «O vaxtı başqa bir dövr idi» Bu xəbəri paylaş Aşıq Əhliman. «Hər bir sənətkarın meydani aynındı». Xalq Cəbhəsi-2011.- 8 dekabr.- S.14.

¹⁴ 04.07. 2019 Şamaxı Ekspedisiyası videomaterial arxivindən

əsasında təmiz təqdim edirik. A. Tufarqanlı ədəbi mətni əsasında oxunmuş pişro sazin "baş kökü", şikəstə pərdəsində (muğam məqamı "segah") icra edilib. Ansanbl tərkibi; aşiq, iki balaban (aşiq balabani və dəmkeş), nağara və qoşa nağaradan ibarətdir. Pişro

boyu nağara və qoşa nağara bir-birinin boşluqlarını, zəif zərbələrini tamamlayaraq 6/8 ritm daxilində birlikdə hərəkət edirlər. Nağara əsas zərbəri möhkəmləndirdiyi halda, qoşa nağara xırdalıqları dolduraraq ritmik səslənməni dolğunlaşdırır.

A musical score for two instruments: 'Nağara' and 'Qoşa nag.'. The score is in 6/8 time, with a tempo of Andante (♩ = 70). The 'Nağara' part consists of six vertical strokes per measure. The 'Qoşa nag.' part consists of six vertical strokes per measure, with a dynamic marking of *mf*. Measures are grouped by vertical lines, with '3' indicating a triplet grouping.

Nümunədə saz nağaranın ritmik quruşunu dəm balabanın tonu ilə təkrarlayır və melodik hərəkət aşiq balabanına qalır. Bu baxımdan I balaban ansanblıda öne çıxır və onun ifasını daha çox eşidirik. Burada dəm balabanın əsas vəzifəsi tonalı burdon səs kimi qırmadan

liqalı saxlamaq, xanənin güclü vurğularında nəfəsi dəyişmək və melodik cümlənin başladığı xanə əvvəllərində cümləyə əsas tonla təkan verməkdən ibarətdir.

"Ibrahim"

Pishro

(Aşiq Vüqar Mahmudoglu (1970-2018) ifasında)

Andante ♩ = 70

Pishro metni: A. Tufarqanlı "Konlum"
Nota alan: Israfilova İlaha Qismat

A musical score for 'Ibrahim' Pishro, featuring multiple instruments: Ashug (vocal line), Balaban in H I-II, Nagara, and Qoşa nag. The score is in 6/8 time, with a tempo of Andante (♩ = 70). The vocal line (Ashug) has a single note followed by a rest. The 'Balaban in H I-II' part has a melodic line with eighth-note patterns. The 'Nagara' and 'Qoşa nag.' parts provide rhythmic support with vertical strokes. Measures are grouped by vertical lines, with '3' indicating a triplet grouping. The score continues in three sections, each starting with a rest.

Pişro I balabanın on xanəlik melodik girişini ilə başlayır. Əsas melodik ifadə balaban tərəfindən girişde üç dəfə kiçik dəyişikliklər təkrar edilir. Bu əsas cümlə pişro boyu refren xarakteri alaraq, aşığın hər ifasından sonra müxtəlif variantlarda səslənir və növbəti cümləyə kecid verir. Bu ifa artıq balabanın aparıcı rolunu müəyyən etməklə yanaşı, pişrovun ümumi xarakteristikasını və abu-havasını təsvir edir. Balabanın melodiyası aşığın ifa etdiyi musiqi parçasının istinad pillələri əsasında qurulmuşdur. Balaban partiyası variativ şəkildə, təkrarlılıq prinsipi ilə rəngarəng xirdalıqlarla inkişaf edir. Burada aşığın ifasını öncədən balaban müəyyən edərək ona istiqamət verir, hansı pərdələrə



Ümumilikdə pişro üç bənd olub, mətnin hər misrası iki dəfə təkrar edilərək, aralarında balabanın refren ifasından ibarətdir.

Nəticədə deyə bilərik ki, balaban aləti Şirvan bölgəsinin ənənəvi musiqisi üçün ənənəvi yerdədir. Şirvan (Şamaxı) bölgəsinə aid bir neçə pişronu nota alaraq təhlil etməyimizə əsaslanaraq deyə bilərik ki, bölgənin aşiq yaradıcılığında balabanın aparıcı əhəmiyyəti olduqca böyükdür. O, aşığın ifa yolunu müəyyən edir, bəzən modulyasiyaya, çox hallarda isə kulminasiyaya qalxmağa da istiqamət verir, təkan yaradır. Dəm balaban isə ansanblda pedal vəzifəsini tutaraq bütün ansanbl səslənməsini birləşdirir. Solo çıxış etmək vəzifəsində isə bölgənin zurna-balaban ifaçıları aşiq repertuarının əksər nümunələrinin, həmçinin müğamların dərin biliciləri və instrumental ifaçılarıdır.

Bölgədə bu sənətə olan maraq hələ də xalq və ifaçılar tərəfindən yaşadılır, parlaq səhifələr yazan XX əsrin balaban ustadlarının davamçıları bu gün balaban sənəti ənənələrini uğurla davam etdirir. Şirvanın müasir zurna-balaban ifaçılarından; Məlik Vələdov, Mirağa Niftəliyev, Şirzad Fətəliyev, Əbülxan Şahəliyev, Rasim Ələsgərov, Zahir Zülfüqarov, Firudin Əkbərov, Qənimət Qədirov, Abuzər Gülvəliyev, Baxış Bünyatov, Rəhman Ələsgərov, Bəhruz Dadaşov, Pərviz Quliyev və b. adlarını qeyd edə bilərik.

Sevindirici haldır ki, günümüzdə Şirvan bölgəsində balaban ifaçılıq ənənələri ilə yanaşı yaradıcılıq, rəqs musiqisi qoşma ənənələri hələ də qorunur. Şirvanın

toxunacağını dinləyiciyə çatdırır. İfada balans baxımından aşiq və balaban sanki deyişərək paralel hərəkət edir. Bu paralel addımlar ümumilikdə pişronun dramaturji xəttinə, onun inkişafına xidmət edir. Pişro boyu balaban partiyasının tamamı giriş mövzusunun variantlarını üzərinə qurulmuşdur. "İbrahim" pişrosunda digərlərindən fərqli olaraq zil kulminasiya, yaxud modulyasiya yoxdur. Burada ifaçılar ədəbi mətinin lirikliyini ifa həzinliyi ilə tərənnüm edir.

Ifa zamanı I balaban həzinliyi qorumaqla yanaşı, alətin imkanlarının açılması və melodik rəngarəngliyin temin edilməsi baxımından glissando və diapazonu geniş intervalllı forşlaqlardan istifadə edir.

Yaradıcı zurna-balabançılarından Rasim Ələsgərovun fəaliyyətini də nümunə gətirə bilərik. O, dəyərli ifaçı, yaradıcı ifaçı olması ilə yanaşı Şirvan ənənələrinin bilicisi, qədim musiqimizə dərindən bələd ustaddır. Hətta Şirvanın unudulmaq üzrə olan "Yayma" pişrosu və "Sarıtorpaq" şikəstəsini də yaşıatmağa çalışır. Onun "Şamaxı baharı", "Şirvan tərəneləri" kimi rəqsələr olduqca parlaq nömrələrdədir. Onun oğlu Rəham Ələsgərov da ata-baba sənətini uğurla davam etdirir, ifaçılıqla yanaşı yeni rəqsler də qoşur. Hətta Rəhman Ələsgərov bu sənətin sırrlarını öz övladı Fəqan Ələsgərova da ötürərək Şirvan ifaçılıq ənənələrini nəsildən-nəsile örür.

Şirvan bölgəsinin zurna-balaban ifaçıları öten əsrdən etibarən yaradıcılıqları təkcə Şirvanla məhdudlaşmamış, Həsret Hüseynov, Ağasəf Seyidov, Şirzad Fətəliyev və b. görkəmli nümayiəndləri ilə dünya səhnələrini də fəth etmiş, bölgənin balaban ifaçılıq məktəbinin əhatə arealını genişləndirmişlər.

Göründüyü kimi bölgənin zurna-balaban ifaçılıq ənənələri geniş və yaradıcılığı olduqca əhatəlidir. Dolğun və rəngarəng repertuara malik balaban ifaçıları yeni rəqsələr də qoşmağa davam edir, milli mədəni irsimizi zənginləşdirirlər. Onlar Şirvan musiqi ənənələrində müxtəlif vəzifələrdə çıxış edir, hər bir istiqamətdə də əvəzsiz yaradıcılıq izləri buraxırlar. Bölgənin çoxsaylı görkəmli ifaçı olmuş və günümüzədə də bu sənət məharətlə yaşadılmalıdır.

ƏDƏBİYYAT

1. Nəcəfzadə A. Həsret Hüseynov sənətinin həsrətindəyik. Konservatoriya №2, 2014. Səh. 129
2. Şamaxı ensiklopediyası. B., 2015. Şərqi Qərb nəş., 430 səh.
3. Qəniyev S., Veysova S., "Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti". Bakı, "Elm və təhsil", 2014, 292 səh.
4. Qəniyev S. Asta çal balabani. Xalq Cəbhəsi.- 2015.- 22 dekabr.- S.14
5. Абдуллаева С.А. Народный музыкальный инструментарий Азербайджана (музыковедческо-органологическое исследование). Bakı: Элм, 2000. - 486 с. с илл.
6. E.Qabiloglu.Azerbaycan balabani: ənənə necə yaşadılır?Xalq Cəbhəsi.- 2017.- 6 iyun.- S.12.
7. Cəfərzadə Ə., Qəniyev S., Alişov R., Rəsulov S. "Şamaxı", Bakı-1994. 200 səh
8. O vaxtı başqa bir dövr idi» Bu xəbəri paylaş Aşıq Əhliman: «Hər bir sənətkarın meydani aynındı». Xalq Cəbhəsi- 2011.- 8 dekabr.- S.14.

В статье проводится исследование видов инструмента балабан и его характеристик, сыгравших важную роль в развитии традиционной музыки в Ширване (Шамахе). В статье также представлена информация о деятельности известных представителей этого искусства в регионе, рассматривается их творчество. Сегодняшняя творческая деятельность исполнительского искусства Балабана также является предметом статьи.

Ключевые слова: балабан, балабанисты Шамахинского района, аутентичный фольклор, танец, этномузыка.

The article examines the types of the balaban instrument and its characteristics, which played an important role in the development of traditional music in Shirvan (Shamakhi). The article also provides information on the activities of famous representatives of this art in the region, and examines their work. Balaban's current creative endeavors are also the subject of an article.

Key words: *balaban, balabanists of the Shamakhi region, authentic folklore, dance, ethnomusic.*

86